



AZƏRBAYCAN RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ

Aktın növü	AZƏRBAYCAN RESPUBLİKASI DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN KOLLEGIYASININ QƏRARI
Qəbul edildiyi tarix	21.11.2017
Qeydiyyat nömrəsi	100/05/001
Adı	Bəzi normativ hüquqi aktlarda dəyişikliklər edilməsi barədə
Rəsmi dərc edildiyi mənbə	
Qüvvəyə minmə tarixi	05.12.2017
Azərbaycan Respublikasının hüquqi təsnifatı üzrə indeks kodu	360.010.000
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi	15201711215001
Hüquqi aktın Hüquqi Aktların Dövlət Reyestrinə daxil edildiyi tarix	04.12.2017

“Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 may tarixli 429 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin [2017-ci il 16 may tarixli 1399 nömrəli](#) Fərmanının 2.4-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.6.3-cü və 5.11.6-cı yarımbəndlərinə əsasən Kollegiya

QƏRARA ALIR:

1. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin bu Qərara əlavə edilmiş bəzi normativ hüquqi aktlarına dəyişikliklər təsdiq edilsin (əlavə olunur).
2. Hüquqi təminat şöbəsi (Sənan Muxtarov) qərarın Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi məqsədilə 3 gün müddətində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
3. Qərar aidiyyəti üzrə göndərsin.

Kollegiyanın sədri

Aydın Əliyev

A z ə r b a y c a n Respublikasının Dövlət Gömrük Komitəsinin Kollegiyasının 21 noyabr 2017-ci il tarixli 100/05/001 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Bəzi normativ hüquqi aktlarda edilmiş dəyişikliklər:

1. “Dövlət Gömrük Komitəsi tərəfindən elektron xidmətlərin göstərilməsi üzrə inzibati rəqlamentlərin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının [2013-cü il 4 noyabr tarixli 100/03/001 nömrəli](#) Qərarının preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

1.1. Həmin qərarla təsdiq edilmiş “Xarici iqtisadi fəaliyyət iştirakçılarında həyata keçirdikləri idxal-ixrac əməliyyatları barədə statistik məlumatların verilməsi üzrə inzibati rəqlament” üzrə:

1.1.1.1.3-cü bəndin dördüncü abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, beşinci abzasında “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

1.1.2. 3.3.3-cü yarımbənddə “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin.

1.2. Həmin qərarla təsdiq edilmiş “Dövlət sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün ilkin məlumatlandırma üzrə müraciətin və sənədlərin qəbulu üzrə inzibati rəqlament” üzrə:

1.2.1. 1.3-cü bəndin üçüncü abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, dördüncü abzasında “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

1.2.2. 3.3.3-cü yarımbəndində “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin.

1.3. Həmin qərarla təsdiq edilmiş “Malların nomenklaturası və mal və nəqliyyat vasitələrinə tətbiq olunan müvafiq gömrük ödənişləri barədə məlumatların verilməsi üzrə inzibati rəqlament” üzrə:

1.3.1. 1.3-cü bəndin dördüncü abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, beşinci abzasında “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

1.3.2. 3.3.3-cü yarımbəndində “dövlət orqanları” sözləri “dövlət qurumları” sözləri ilə əvəz edilsin.

1.4. Həmin qərarla təsdiq edilmiş “Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi üzrə elektron Sənişin bəyannaməsinin qəbulu üzrə inzibati rəqlament” üzrə:

1.4.1. 1.3-cü bəndin üçüncü abzasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri, dördüncü abzasında “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin.

2. “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati rəqlament”in təsdiqi barədə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının [2016-cı il 2 may tarixli 100/03/001 nömrəli](#) Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

2.1. Həmin qərarla təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə elektron Gömrük Bəyannaməsinin qəbulu üzrə inzibati rəqlament” üzrə:

2.1.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri;

2.1.2. 1.3.4-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

2.1.3. 3.4.3-cü yarımbəndində “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.

3. “Vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktublarn icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi üzrə inzibati rəqlament”in təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının [2017-ci il 7 aprel tarixli 100/02/001 nömrəli](#) Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

3.1. Həmin qərarla təsdiq edilmiş “Vətəndaşlardan Dövlət Gömrük Komitəsinə daxil olan sorğu və məktublarn icrasının müraciət edənlər tərəfindən onlayn izlənilməsi üzrə inzibati rəqlament” üzrə:

3.1.1. 1.3.3-cü yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri;

3.1.2. 1.3.4-cü yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin;

3.1.3. 3.4.3-cü yarımbəndində “dövlət orqanı” sözləri “dövlət qurumu” sözləri ilə əvəz edilsin.

4. “Gömrük Bəyannamələri haqqında məlumatın verilməsi üzrə inzibati rəqlament”in təsdiqi barədə” Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Kollegiyasının [2017-ci il 7 aprel tarixli 100/02/002 nömrəli](#) Qərarın preambulasında “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri əlavə edilsin.

4.1. Həmin qərarla təsdiq edilmiş “Gömrük Bəyannamələri haqqında məlumatın verilməsi üzrə inzibati rəqlament” üzrə:

4.1.1. 1.3.2-ci yarımbənddə “Dövlət orqanlarının” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslərin” sözləri;

4.1.2. 1.3.3-ci yarımbənddə “Mərkəzi icra hakimiyyəti orqanları” sözlərindən sonra “və Azərbaycan Respublikasının Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər” sözləri əlavə edilsin.